



**Hüseyin
Artikoğlu**

*Texnika elmleri
namızıdü, dosent
SOYDAS İctimai
Birliyinin Məsləhət
Surasının üzvü*

Vatikan 13 əsrə kimi, rus pravoslavyanları 17 əsrə kimi, Vizantiya 8 əsrə kimi, ermənilər bu yaxınlara kimi allaha dualarını türk dilində edirdilər və bu dili al-lahın dili kimi qəbul edirdilər. Türkler islama səkkizinci əsirdən başlayaraq onuncu əsrə kimi davam edən dövrə qoşuldular. Dualar ərəbcə oxunmağa başladı. Beləliklə dünyəvi dil olan türk dili yavaş-yavaş arxa plana keçməyə doğru getdi. İyirminci əsrin əvvəllərinə kimi bütün türk xalqları biri birini daha yaxından başa düşürdülər. "Molla nəsreddin" jurnalı az qala bütün türk dünyasına yayılmıştı. Sonradan lehçələr xırda dövlət dillerinə çevrilməyə başladı. Bu məsələdə biza düşmən dövlətlər öz rollarını gözəl oynadılar. Bununla yanaşı, bütün dünyada olduğu kimi, bizim Şahlarımız və Sultanlarımız da rəyyətin (xalqın) dilində danışmağı özlerinə rəva bilmədilər. Türk xalqları danışlığı lehçələrin adı ilə adlanmağa başladı. Sonraları yazılıda və dildə reformalar başladı. 1933-cü ildən başlayaraq türk dilinə çox da yatmayan ərəb əlifbasından latin əlifbasına keçid dövrü başladı. Cox təssüf ki, bu hərəkat bütün türk xalqlarında eyni zamanda başlamadı və xalqların yadlaşması sürətləndi və o hala çatdı ki, biri-birilərini güclə anlamağa başladılar. Bunuñ ən dəhşətli Türkiyədə baş verdi. 22 sentyabr (eylül) 1932 tarixində Dolmabaxce Sarayında, Mustafa Kamal Atatürkün başqanlığında gerçəkləşən I Türk Dil Konfransına Aqop Mərtəyan (sonradan Dilaçar) Stepan Qurdikyan və Kevork Simşəyan ilə birlikdə dil uzmanı olaraq dəvət edilmiş, daha sonra çalışma və araşdırmalarını yeni qurulan Türk Dil Qurumunun başşumanı və ilk genel sekretarı (katibi) olaraq davam etdirilmişdir (Türk milleti dil uzmanı yoxmuş kimi?). Sonradan bu "Dilaçar" əlifbasından bir neçə hərəf çıxardıraq (x, e və q) millət üçün yeni "dil" icad etmiş və bu milləti yenidən dildə danışmağa məcbur etmişdir (?).

Şair Sabir Əliyevin təbirinə desək: "Dağ dilimi qaya-qaya oyublar. Yerinə bir kül təpəsi qoyublar. Dişlərini çəkib şiri soyublar. Mən bu dilə dərman üçün gəlmİŞem."

Bu mövzu çox vaxt alındır, dil alımlımız bu haqda yəqin öz sözlərini deyecəklər. Onu biliyim ki, türk xalqlarının bir an önce integrasiyası təmin etmek üçün vacib şərtlərdən biri onun səs diapazonunu tam ifadə edəcək bir əlifbanın qəbul edilməsidır.

İpək yolu daim Turanın can damarı olmuşdur. Bu gün Böyük İpək yoluun "Bir zolaq, bir yol" layihəsi çərçivəsində canlandırılması Turan ideyasının yenidən gündəmə gəlməsinə səbəb olmuşdur. Fəqət bu ideyanın təmsilçiləri aradan bir əsrdən çox vaxt keçməsinə rəğmən, hələ də XX əsrin əvvəllərində ya-

şayıb-yaratmış romantik türkülerin ideyalarının cəzibə dairəsindən qurtulmağı bacarmamış və hələ də probleme sürətlə dəyişen dünyamızın ortaya çıxartığı yeni şərtlər prizmasından baxmağı öyrənə bilməmişlər. Çünkü hələ də məsələyə fars şairi Firdövsinin "Şahname"indəki "Turan" prizmasından yanaşır və Turanın Firdövsini tərəfindən udurulmuş mifik bir dövlət olduğunu zənn edirlər. Halbuki Firdövsinin Turanla eyni vaxtda ortaya qoyduğu "Iran" ideyası artıq günümüzün gerçəkliliyidir və biz 1936-ci ildə tərix səhnəsinə çıxmış "Iran" adlı

yımız skiflər (İskitlər), hunlar, Göytürklərin qurdugları dövlətlərindən və onların əraziləri barədə rast gəldiyimiz xəyalı xəritələrdən də getmir. Söhbət XVIII əsrin ikinci yarısına qədər var olan, bir çox Avropa ölkəsindən, o cümlədən Moskva carlığından bac-xərac alan dünyanın ən nəhəng dövlətindən gedir. Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəllərin üzərində gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmışından sonra

rus-türk əlaqələrinin tarixine yeni nəzərlərle baxmaq və ortaq geopolitik maraqları yenidən dəyərləndirmək üçün yeni imkanlar açılmışdır. Söhbət prezidentin göstərişi ile rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərində əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir.

Çindən başlayan və Avropanın içlərinə qədər uzanan bu dəhlizlərin hər ikisi Qazaxıstandan keçir. Bunañdan birincisi Çin - Qazaxıstan - Azərbaycan - Türkiyə - Avropa Birliyi, ikincisi isə Çin - Mongolustan - Qazaxıstan - Rusiya - Belorus - Avropa Birliyi, üçüncü isə Çin - Mongolustan - Qazaxıstan - Rusiya - Belorus - Avropa Birliyi marşrutlarını əhatə edir ki, bu da Qazaxıstanı kılid əlkə durumuna gətirməkdədir. Elə bu səbəbdən də sözügedən əlkənin şəhərlərinin hər iki marşrut üzərində yerləşən digər şəhərlər üçün nümunə qismində çıxış etməli olan smart şəhərlərə, başqa sözlə agillı şəhərlərə əvvəlməsi nəzərdə tutulub.

"Bir zolaq, bir yol" layihəsinin həyata keçməsilə Avrasiyanın, başqa sözlə, tarixi Turan ərazisinin öncəli mərkəzlərindən birinə əvvəlməkdə olan Qazaxıstanın öz dəmir yollarının modernləşdirilməsinə xüsusi diqqət verdiyi bilinməkdədir. Məlumat üçün bildirək ki, geniş dəmir yolu şəbəkəsinə sahib olan bu əlkənin dəmir yollarının ümumi uzunluğu 2017-ci ilde təqribən 16 614.3 kilometr idi. Bunañdan 6 mini ikiterflidir. Təxminən 5 mini isə elektrikləşdirilib. Əsas yolların bükülmüş uzunluğu 18,8 min km, stansiya və xüsusi yolların uzunluğu 6.7 min km-dir. Qazaxıstanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Ümumi yük dövriyyəsinin 68%-dən çoxu və əlkə sərnişin dövriyyəsinin 57%-dən çoxu dəmir yollarının payına düşür. Dəmir yolu sənayesində 2013-cü ilde 160 mindən çox insan işlət-

min olmuşdur ki, bu da Qazaxıstan əhalisinin, demek olar ki, 1% -ni təşkil edir.

Şəbəkenin çox hissəsi Qazaxıstanın Dəmir Yolları tərəfində idarə olunur, kiçik bir hissəsi mədən və neft sənayesi şəbəkerinə aiddir.

"Bir zolaq, bir yol" layihəsi, daha dəqiq desək, onun Çin - Orta Asiya - Qərbi Asiya (CCWAEC) marşrutu üzərində Qazaxıstandan sonrakı ikinci əlkə Azərbaycandır. Layihə bu iki əlkənin dəmir yollarının daha sıx integrasiyasını tələb edir. Odur ki, 2017-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi

Araşdırma

Türk Birliyi (Turan) ideyası və ortaq dil məsələsi



yeni bir dövlətin şahidiyik. Yeni farşlar 1000 il bu ideyanı ürəklərində yaşatıldıqdan sonra onu gerçəkləndirməyi bacarmışlar.

Yəhudilər de Teodor Herzelin onlara bəxş etdiyi sionizm idealını 50 il qəlbərində yaşatıldıqdan sonra həyata keçirə, Israfil dövlətini qura biliblər.

Çinin "Bir zolaq, bir yol" layihəsi, xüsusən də onun Çin - Orta Asiya - Qərbi Asiya (CCWAEC) və Çin - Mongolustan - Rusiya (CMREC) iqtisadi dəhlizləri bizişlərin Turan idealimizi gerçəkləşdirə bilməmiz üçün olduqca gözəl imkan yaranmışdır.

İlk önce ondan başlayaql ki, Avropalıların "Grand Tatarıya", rusların "Velikae Tatarie // Velikaya Tatariya" (Böyük Tataristan), farşların "Turan", türk və müsəlmanların isə "Türküstan" adlandırdıqları Böyük Türk dövləti heç də xəyal deyil, 1770-ci illərə qədər mövcud olan, dövrümüzədək real tarixi xəritələri, gerb və bayraqları, eləcə də xaqanlarının çox sayıda məktubu yetişən böyük və qüdrətli bir dövlət olub. Söhbət heç də bize məktəblərdə öyredilən və yalnız Orta Asiya coğrafiyası ilə sınırlı olan Türküstandan getmir. Eyni zamanda, yenə də orta və ali məktəb dərsliklərində tarixləri haqqında bəzi biliklər əldə etdi-

Çindən başlayan və Avropanın içlərinə qədər uzanan bu dəhlizlərin hər ikisi Qazaxıstandan keçir. Bunañdan birincisi Çin - Qazaxıstan - Azərbaycan - Türkiyə - Avropa Birliyi, ikincisi isə Çin - Mongolustan - Qazaxıstan - Rusiya - Belorus - Avropa Birliyi, üçüncü isə Çin - Mongolustan - Qazaxıstan - Rusiya - Belorus - Avropa Birliyi marşrutlarını əhatə edir ki, bu da Qazaxıstanı kılid əlkə durumuna gətirməkdədir. Elə bu səbəbdən də sözügedən əlkənin şəhərlərinin hər iki marşrut üzərində yerləşən digər şəhərlər üçün nümunə qismində çıxış etməli olan smart şəhərlərə, başqa sözlə agillı şəhərlərə əvvəlməsi nəzərdə tutulub.

zaxıstan - Rusiya - Belorus - Avropa Birliyi marşrutlarını əhatə edir ki, bu da Qazaxıstanı kılid əlkə durumuna gətirməkdədir. Elə bu səbəbdən də sözügedən əlkənin şəhərlərinin hər iki marşrut üzərində yerləşən digər şəhərlər üçün nümunə qismində çıxış etməli olan smart şəhərlərə, başqa sözlə agillı şəhərlərə əvvəlməsi nəzərdə tutulub.

"Bir zolaq, bir yol" layihəsinin həyata keçməsilə Avrasiyanın, başqa sözlə, tarixi Turan ərazisinin öncəli mərkəzlərindən birinə əvvəlməkdə olan Qazaxıstanın öz dəmir yollarının modernləşdirilməsinə xüsusi diqqət verdiyi bilinməkdədir. Məlumat üçün bildirək ki, geniş dəmir yolu şəbəkəsinə sahib olan bu əlkənin dəmir yollarının ümumi uzunluğu 2017-ci ilde təqribən 16 614.3 kilometr idi. Bunañdan 6 mini ikiterflidir. Təxminən 5 mini isə elektrikləşdirilib. Əsas yolların bükülmüş uzunluğu 18,8 min km, stansiya və xüsusi yolların uzunluğu 6.7 min km-dir. Qazaxıstanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Ümumi yük dövriyyəsinin 68%-dən çoxu və əlkə sərnişin dövriyyəsinin 57%-dən çoxu dəmir yollarının payına düşür. Dəmir yolu sənayesində 2013-cü ilde 160 mindən çox insan işlət-

səfəri çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşinqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş" imzalanıb.

Istər Azərbaycanda, istərsə də Qazaxıstanda nəqliyyat infrastrukturunun tekniləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Vətən müharibəsindən sonra ti-kintisəsinə start verilən Mincivan-Naxçıvan-Qars dəmir yolu, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığı inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.

Son dövrlərdə Azərbaycanda dənizçilik sahəsində aparılan köklü İslahatlar, bu sahəyə dəvlet dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən etrafı səhərət açıb. Bildirib ki, Şərqi-Qərb Beynəlxalq nəqliyyat dəhlizi arasındə ən qısa yolun əlkələrimizin ərazisindən keçməsi hər iki əlkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir.

(ardı galən sayımızda)